



(əvvəli ötən sayımızda)

*Mətnədəki Tarquntim ünvanı türkərin Tarxan ünvanına uyğundur. Göründüyü kimin Erime ölkəsi Anadolunun şərqində yerləşirdi, Hitit mətnindən da aydın olur ki, bu ölkə Quz tayfalarına mənsubdur və kralın da titulu türklərde olduğu kim mi Tarkun adlanır. Bu ölkə yunan mətnlərində Arima və Armeniya adlanmışdır. Haykalar frigiyalıların tərkibində Balkanlardan gələrək bu ölkədə yerləşmişlər və ölkənin qədim adına uyğun olaraq erima/armen adlanmışlar. İsrailin kralı Solomonun anası da bir Hittit şahzadəsi idi, yəni qanında turanlı qanı vardi. Öz kökleri ilə Mərkəzi Asiya oksusun şimalındakı türkərin Xatay ölkəsinə bağlı olan Khetaların və ya Hitit dövlətinin varlığına Assuriya hökmətləri Sar-qon tərəfindən son qoyuldu. Bu gündü türkərin xarakterindəki qətiyyətlik və mübarizlik keyfiyyətlərinin il ərzində Misirlişər və Assuriyalıların qarşısında davam gətirmiş hititlərin keyfiyyətləri ilə bənzərliyini müşahidə edirik.* (Conder R. 1898, Səh. 85)

Rus araşdırıcı A. Abraşkin e.ə. XVIII- XIX əsrlərdə Kiçik Asiyada mövcud olan böyük Xett dövlətinin ərazisinin e.q. V-VI əsrlərdə digər köcəri tayfalar tərəfindən istila olunduğunu və xettlərin böyük hissəsinin Çinin şimalına köçməyə məcbur qalaraq özleri ilə bərabər atları və atlı döyüş arabalarını da getirdiklərini yazar. O zamana qədər çinlilərin bu haqda hər hansı bir təsəvvürleri yox idi. Onlar qonşu dövlətləri də özlərinə tabe edərək Çinin şimalı-qərbində Qərbi Çou dövlətini yaradıb, Çini öz hakimiyyətləri altına aldılar. Lakin saklar xettləri Çinin şərqinə doğru sıxışdıraraq Çinin şimalındaki əraziləri öz nəzarətləri altına almışdır. O Sibirin cənubunda məskunlaşan ket, xant və çinlilərə verilən kidan/kitay adlarının öz mənşələrini bu Kiçik Asiyadan gəlmış xettlərdən götürdüklerini yazar. O Yenisey çayının adının Kiçik Asiyadakı xettlərin Nesa şəhərinin adından, Tuva adının isə xettlərin digər bir şəhəri olan Tuvana adından yaradığı fikrini irəli sürür. (A. Abraşkin. 2008, Səh. 189)

Akademikler N. Marr və S. Tolstov xett dilinin türk dilləri ilə dərin əlaqələrə malik olduğunu yazırlar. Xettlərin Kiçik Asiyada qalan hissəsi oğuz Lidiya dövlətini təşkil etdi, Kir Lidiyanı işğal edib onun hökmətləri Kerezi əsir alıqdən sonra xettlərin as (uz/oğuz)qolu önce Azov ətrafına, sonra Baltik ətrafına və Skandinavyaya gedərək burda baltlar-qotlar adı altında məskunlaşdırılar. Bu gün də qazax türkəli içərisində baltlı boyu möv-

lər Türkiyədə Boğazköy və Yazılıqaya da aşkar edilmişdir.

*R. Konder "Altay heroqlifləri və Hitit yazıları" adlı əsərində yazar: "Prof. Seysin Altay mənşəli qədim yazıları araşdırmaclar öz mükəmməliyi və dərinliyi ilə digər araşdırmaclardan köklü şəkildə fərqlənlərlər. Mənim araşdırmaclarım da bir başa onun yazdıqlarının təsiri altında meydana gəlmişdir. Mən xettlərin bu heroqlif yazı sistemini Altay yazı sistemi adlandıram, çünki bu ad ümumi xarakter daşıyır və daha*

## Ələsgər Siyablı

# Dünya tarixinin

cuddur. (Zakirşənov K. 2013, Səh. 38)

Uzun illər ərzində Fələstində, Suriyada və Kiçik Asiyada XIX əsərin axırlarında tədqiqatlar apararaq hitit heroqliflərini öyrənmişər şifrələrini açan ingilis mayoru və xettşünası Konder bu heroqlifləri türk-



lərə bağlayaraq Altay heroqlifləri adlandırmışdır. Konder xett heroqlif yazısının xett mixi yazılı mətnlərindən daha qədim olduğunu sübut edir. O bu heroqliflərle yazılı mətnlərin ifade etdiyi dilin altay-uqr dil ailəsinə mənsub edərək, akkad və protomidiya dillərinin də bura daxil olduğunu yazar. O bu heroqliflərin Misir heroqlifləri ilə eyni mənşəyə malik olduğunu və Çin heroqliflərinin də kökünün Altay piktoqram yazılarının teşkil etdiyi fikrini müdafiə edir. O öz tədqiqatlarını Bırıtaniya muzeyində saxlanan Fərat çayının sahillerindəki Karxemisdə G. Smit tərəfindən aşkar edilmiş, üzərində aslan barelyefləri olan lövhələrdəki heroqlif mətnlərin üzərində apardığını yazar. Bu Altay heroqliflərə yazılı mətn-

*əhatəli və təhlükəsiz məfhümudur. Prof. Lenorman da akkad və protomidiya dilini təhlükəsizlik baxımından altay-uqr dil ailəsinin türk və macar qolundan daha çox fin qoluna bağlamaqda haqlı idi. Altay dillərin heroqliflərin bu gün Suriyanın quzeyində və Kiçik Asiyada yaşamaqda davam edən türkərin və türkmenlərin əcədələri olan irqin mənsubları tərəfindən yaradıldığı haqqında mənim keşfimin nəticəsini daha təhlükəsiz edir. Həqiqətən də bu gün Fələstində və Suriyada yaşayan türkmenlərin bura daha sonralar gəlmış olsalar da xettlərin təmsilciliyi olduqları haqqında mənim üç il önce risk edərək söylədiyim fikr bu gün daha dəqiq faktlara sübut olunur".* (Conder R. 1889, Səh. 29-30)

Avropasentrist nəzəriyyəsini rəhbər tutan və zaman fərqi nəzərə almadan hər bir qədim dildə və medəniyyətdə hind-avropanı izləri tapmağa cəhd edən bilim adamları xett dilinin turanı prototürk mənşeyini inkar etmək üçün ümumi xett dili anlayışını inkar edərək bu dili Luwr, Xappadokiya, Kilikiya və s. o dövrə Xett xalqının tərkib hissəsini təşkil edən tayfalarının dillərinə aid edirlər. Bu ona bənzəyir ki, alman dili məfhumunu inkar edərək onu ayrıca bavariya dili, frank dili, saksoniya dili, turingiya və s. diller adlandıraq ayıraq. Ya da Azərbaycan turkcəsini əşşər dili, qacar dili, kəngərli dili, şahsevən dili və s. dillər bölek. Əlbəttə bu alman dili və azərbaycan dili üçün məntiqi bir yanaşma olmadığı kimi

*A. Virt Khattı ərazisində məskunlaşmış turanlı tayfalar haqqında yazar: "Van gölünün cənubundakı Kırxi dövləti mövcud idi. Karka adlanan Kılıklılar burdan gəlmişdilər. Onlar kaşkalarla qohum idilər. Kiçik Asiyadan Alaroidlərə aid olan dəniz xalqlarından Lukilər, kuyilər, moşlar, xalıblər, Tabal və ya Tibarlar bu ərazidə məlum olan tayfalar Turan dünyasına mənsub idilər. Tibarlar Biblijada Tabal adlanırlar, Tabriz və Tabaristan adları ehtimal ki, Tibar və ya Tabal adlarından yaranmışdır. Midyanın və Marqiananın qeyri arı Tapur tayfası Mərkəzi Asyanın indiki türk xalqlarından olan Tobalarla qohumdur". (Wirth A. 1905, Səh. 27)*

Tarak bir hitit şəxs adıdır və "Tər" in mənası oğul və ya başçı deməkdir. "ak" isə böyük deməkdir.

Hittit silindirlərinin birində Tarakin araxında maral təsviri var. Başqa bir silindirdə aslanın, maralın və atın üzərində tanrıların təsviri verilmişdir, arxada isə xaç formasında emblem təsviri vardır. Ümumiyyətə, xett silindir və digər

# Turan dövrü

abidələrdə xaç formasındaki emblemlərə çox rast gelinir. (Conder R. 1889, Səh. 244)

Bu faktlar xaçın turanlılara məxsur bir rəmz olduğunu haqqında Murad Acdjinın fikirlərini təsdiq edir.

Prof. Seys R. Konderin "Altay heroqlifləri" əsəri haqqında yazdığı tənqidində meqaledə hitit heroqlifləri dilinin sami dilində olmadığını və bu heroqlif mətnlərinin aşkar edildiyi ərazidə samiların yaşamadığını qeyd etmiş və perslərin regiona gəlməsinə qədərki dövrde sami dilinin melum olmadığını yazmışdır. Xettlərin Kipr ilə əlaqəsinin mövcudluğunu hamı tərəfindən qəbul olunmuşdur.

Misirin Karnak məbədi və digər abidələrdəki təsvirlərdə Xettlərin saç hörüləri, ayaqlarındaki qar ayaqqabları və ya türk ayaqqabları onların Altay mənşəli olduğunu sübut edir, bu ayaqqabları Altay xalqı olduğunu qəbul edilən etrusklar da geyinirdilər. (Conder R. 1889, Səh. 251)

Turanlıların bütün Kiçik Asiyada yayıldıklarını Lenorman da qəbul etmişdir. O hesab edir ki, Vesterqaardin, Norrisin, De Solsinin, Oppertin və Mordmannin araşdırımları qədim Midya dilinin bir tərəfdən türk-tatar və mongol, digər tərəfdən Xaldeyin akkad dili ilə əlaqəsini müəyyən etmişdir.

*Assuriya yazılarında ifadə olunmuş çoxsaylı coğrafi və şəxs adları akkadlılar (Sumerlər) qədim Midyanın eyni irqi mənşəyə malik əhalidən ibarət oldularını və bu əhalinin Kiçik Asyanın mərkəzinə qədər yayılmış olduğunu sübut edir. Beləlikdə, xettlərin də altayı əhalilər qrupu zəncirinin bir həlgəsi olduğu sübut edilmiş olur. Akkad dilinin fin dili ilə əlaqəsinin müəyyən edən böyük alim Isak Taylor Etruskların da Altay irqinə aid olduğunu sübut etmişdir. Etruskların akkadlılarla əlaqəsinin müəyyən edilməsi Midya və Hititlər kimi bir-birindən uzaq məsafədə yerləşən xalqlar arasında da səh. əlaqənin mövcudluğunu mümkün etmişdir.* (Conder R. 1889, Səh. 252)

(ardı gələn sayımızda)